

*Sultan II Mehmetin sarayındaki ziyaftdan sonra onun adlı-sanlı sərkərdələrinin Əhməd Çələbinin, Ömrə bəyin, Hacı bəyin və eləcə də, digərlərinin ağızı göydə idi; Allaha yalvarırdılar ki, Yadigar Mirzə ilə qarşılaşmada Ağqoyunlu şahının bəxt ulduzu birdəfəlik sənsün. Əslində, elə Sultan II Mehmet də öz ürəyində kimsəyə bildirmədiyi bir sırrı gizlin olaraq saxlayırdı. Bu da onun Ağqoyunlu şahından çəkinəcəyi idi. Get-gedə o daha çox hiss eləyirdi ki, Osmanlıların silahları nə qədər yeni ordusunun sayt-hesabı sarıdan nə qədər üstün olsa da, Ağqoyunlu şahının gücü-qüdrəti də onun gücünün müqabilində heç də zəif deyildi. Yəqin ki, Sultan II Mehmetin Ağqoyunlu şahının üzərinə göndərdiyi Uğurlu Mirzənin, indi də Yadigar Mirzənin qabağa verilməsi bu səbəblərlə bağlı idi. Yəni düşmən nə qədər çox döyüşə cəlb edilsə, onun qüvvəsi də bir o qədər azalar. Nəhayət, elə bir vaxt gələr ki, Sultan II Mehmet özü qabağa durar, xırıldayan Ağqoyunlu şahı Uzun Həsənin başını özü kəsar.*

*Osmanlı sarayındaki ziyaftda məsləhət, məşvərət zamanı hər kəs öz içində Ağqoyunlu şahı ilə qarşılaşmanın qorxusunu beləcə yaşayır və digərinə bunu bildirməməyə çalışır. Hadisələr isə ayri-ayrı adamların istəyi ilə yox, bütövlükdə tərəflərin ciddi-cəhdəri məqsədə doğru dönmədən irəliləmələri ilə hesablaşır. Ziyaftın səhəri günü Roma Papasından Sultan II Mehmetin sarayına bir elçi gəldi.*

*Əlbəttə, Sultan II Mehmet elçini çox böyük hörmətlə qarşıladı. Gətirdiyi məktubu qəbul etdi. Həmişə sarayda saxladığı Avropa ölkələrinin dilmançılarından Romanın gələn məktubu oxuya bilənini çağırırdı. Dilmanç içəri girib sultana təzim elədi. Sultan məktubu ona verib dedi:*

*- Gör bu məktubda xristianların hökməndərini bizim üçün nə yazıb?*

*Dilmanç məktubu əlinə aldı. Xüsusi möhürlə bağlanmış məktubu o üz-bu üzə çevirdi, sonra da sultanın üzünə baxıb, dilləndi:*

*- Hökmdar məktubu mənim açmağıma izn verirmi? - soruşdu.*

*Sultan II Mehmet başı ilə razılığını bildirdi. Dilmanç məktubu elə elçinin yanındaca açıb oxumağa başladı...*



Hüseynbala MİRƏLƏMOV

dartılır, gah da açılırdı. Hərdən onun üzündə təbəssüm görünür, hərdən də bu təbəssüm qeyzlə, qəzəblə əvəz olunurdu. Sultanın hörmətli sərkərdələri də bu məktubun oxunmasında iştirak edirdi. Yəqin ki, onlar da sultanın dəyişən vəziyyətinə baxır, onun nə üçün belə vəziyyətə düşdüyüն başa düşməyə çalışırdılar. Belə məsələlərdə fəndigir olan Əhməd Çəlebi yaxşıca anlayırdı ki, xristianların din başçısı məktubda, əslində, boş və mənasız sözər yazmışdı. Bu yalnız şirnikləndirici sözərən ibarət olan, mənasız vədlər idi ki, uzun illerdən bəri davam edirdi. Doğrudur, Avropadan odlu silah ustaları və bu silahla davranmaq yolunu öyrədən adamlar golmişdilər. Onlar da Sultan II Mehmetin məxsusi olaraq ayırdığı böyük xərclər hesabına gəlib çıxmışdır. Əhməd Çəlebi anlayırdı ki, hökmdar da bunu yaxşı başa düşür, ancaq ətrafindəki hərbi xadimlərə pis təsir edəcəyini düşünüb məsələnin üstünü vurmurdur. Ömrə bəy də, Hacı bəy də az-çox məsələdən hali idilər, onlar da

- Bəli hökmdar, mən onu yaxşı tanıyırdım.

- Necə yaxşı tanıyırdın? - Hökmdar yenə soruşdu.

- Bəli, yaxşı tanıyırdım, hətta uşaqlığımızda bir yerdə keçib, - Qabriel cavab verdi.

- Sən bilən o bizdən nə istəyir? - hökmdar nüfuzedici nəzərlərlə Qabrieli süzdü. Sanki onun nə deyəcəyini özü danişmamışdan əvvəl bilmək istəyirdi. Qabriel də bu nüfuzedici nəzərləri üzəndə hiss elədi. Amma özünü itirmədi. Necə varsa, düşündüyü kimi danişmağa çalışdı.

- Hökmdar, onlar istəyirlər ki, siz bir-birinizlə savaşasınız.

- Axi nə üçün onlar istəyir ki, biz savaşaq?

Bu sualdan sonra Qabriel məsələni köklü şəkildə hökmdar üçün izah eləməyə çalışdı:

- Mənim hökmdarım, siz türkərin dediyi kimi, yaxşılığı unutmaq insanı bədbəxt eləyər. Mən də sizin yaxşılı-

- Bəli, hökmdarım, onun adı Atilla idi. Əslində, Attiladır. Avropalılar onu Atilla deyə çağırırlar.

- Qabriel sənin nə dərin biliyin varmış. Bəs o türk sərkərdəsinin taleyi necə olub?

Qabriel hökmdarın bu razılığından fərqliyən, sanki yararlı bir iş üçün hökmdarın köməyinə yetmişdi. Hökmdarın ona xüsusi diqqət göstərdiyini hiss edib, sözünə davam elədi:

- Bəli, mənim hökmdarım, gərək onun taleyini də mütləq biləsiniz.

- Aha... - Uzun Həsən başını qadırıb Qabrieli diqqət kəsildi.

- Atillanın hər hansı bir hərbi yolla, mühəribə ilə, güc-qüvvə ilə aradan götürülməsi mümkünüsüz imiş. Elə bu səbəbdən də Romada onun məhv edilməsi planı hazırlanır. Ona Roma şahzadəsiyle evlenmək təklifi edilir. Çox qiymətli hədiyyələrlə şahzadə Atillanın yanına gəndərilir. Türk sərkərdəsinin evlənməsi məclisi çox təntənəli keçir. Ancaq elə həmin gece vəziyyət üçün hazırlanmış şahzadə xanım onu zəherləyir.

- Bəs çox ayıq olan Atilla bu tələyə necə düşür?

- Şahzadə xanım son anda zəheri ağzında saxlayır, Atilla ilə öpüşəndə, zəheri onun ağızına ötürür. Zəherin təsirindən Atillanın burun damarları partlayır. Və o qanitirmədən həmin gecə ölürlər.

Qabriel sözünü bitirdi. Araya dərin bir süküt çökdü. Uzun Həsənin nəzərləri Qabrielin başı üzərindən uzaqlara zillənmişdi; baş verəcək döyüşün gətirəcəyi bəlalardan da o tərəfə.

Bu söhbətdən sonra sanki Uzun Həsən ilk dəfə idi ki, necə bir hiyloğor aləmə üzüüzə gələcəyini düşünürdü. Onun xəyalını məşğul edən təkcə Sultan II Mehmet deyildi. Əslində, o, indi yaxşıca anlayırdı ki, Sultan II Mehmet də Roma Papasının qurduğu torun içerisinde vurnuxur.

Əgər Sultan II Mehmetin hüzurunda Qabriel kimi bir ağıllı və Avropanı yaxşı

# İKİ SAH, İKİ SULTAN

## (romandan parçalar)

(Əvvəli ötən saylarımda)

...«Günəşin doğduğu yerdə uca Allahın kölgəsi altında qərar tutmuş Sultan II Mehmet həzrətlərinə bizim tərəfimizdən rəğbətlərimiz sonsuz və əbədidir. Mən öz inamıma görə bildirirəm ki, belə rəğbət bizim Avropa ölkələrimizin hamısı tərəfindən sultanın ünvanına çatdırılmağa müntəzirdir. Bizim Avropa ölkələrinin hamısının adından sultana çatdırmağı özümə borc bildim ki, Ağqoyunlu şahı ciddi-cəhdə səzin Osmanlı torpaqlarını zəbt etmək planları hazırlayırdı. Bu yolda özüne tərəf toplamaq üçün bütün imkanlarını səfərbər edib. Ayrı-ayrı ərazilərdəki qohumluq əlaqələrinə güvənməklə də bəzi Avropa ölkələrindən hərbi qüvvə sarıdan da kömək almaq istəyir. Biz Osmanlının şanlı hökmdarı Sultan II Mehmetin tərəfini heç vaxt Ağqoyunlu şahına vermərik. Biz istəyirik ki, onun istər Şimala, istərsə də Cənuba doğru uzanan əllərini Sultan II Mehmet tezliklə kəssin. Bu yolda biz də öz köməyimizi əsirgəmərik. Sultana məlum olduğu kimi onun sərəncamına ən yaxşı odlu silah ustalarını göndərmişik. Bu silahlarla davranmaq üçün mühəribə biliciləri də ayrılib və onlar sultanını hüzurundadır. Bundan sonra da əlavə nə kömək istəsə, bizim tərəfimizdən göstəriləcək. Osmanlı hökmdarının hörmətini həmişə uca tutan Qabriele Koldunmer». Dilmanç məktubu birbaşa oxumuşdu, sonra da hissə-hissə oxuyub mənasını çatdırıqca, qaşları gah

anlayırdılar ki, xristianların din başçısı çox istəyir ki, Osmalıların əli ilə Ağqoyunluların çırğısı söndürülsün. Həkimiyəti dağıdılsın. Ondan sonra hadisələr necə inkişaf edəcək bu, sonranın işi idi.

Amma Sultan II Mehmet və onun sərkərdələri bir məsələdən xəbərsiz idilər. Bu da ondan ibarət idi ki, digər bir elçi də Qabriele Koldunmerin adından Ağqoyunlu sarayına özünü yetirib. Həmin təmətəraqlı məktubdan biri də ona çatdırılıb.

Ağqoyunlu sarayında Uzun Həsən döyüşün başlayacağı gündən bir-iki gün əvvəl aldığı məktubu Qabriel vasitəsilə oxutdurub. Məzmunu ilə tanış olmuşdu. Bu da o Qabriel idi ki, öz sevgilisini kişi paltarında Avropadan keçirib, Ağqoyunlu sarayına pənah gətirmişdi. Əslində, onu Papanın özü göndərmişdi. Amma Qabriel sevgilisi ilə birgə Papanın nüfuz dairəsində canını qurtarmaq üçün onun tek-lifini göydəndüşmə hesab eləmiş və böyük razılıqla gəlib Ağqoyunlu hökmdarının itaətinə yetişmişdi. İndi məktubu oxuyub məzmununu Uzun Həsənə danışandan sonra dayanıb düşündürdü, şaha necə izah eləsin ki, avropalıların din başçısı sadəcə boş vədlərlə onu Sultan II Mehmet üzərinə qızışdırır.

Qabrielin çox nigaranlıqlı çəkməyinə ehtiyac olmadı.

- Sən Qabriele Koldunmeri yaxşı tanıyırdın mı?

ğınızı unutmaram. Ölənə qədər də sizin xidmətinizdə olacaqıq, - Qabriel bu sözleri deyəndə yəqin arvadı Aqnesi və artıq böyüməkdə olan oğlunu və hələ kiçik yaşda olan qızını da nəzərdə tuturdu. Yəqin ki, onun sözlerinin mənasını hökmdar Uzun Həsən də anladı, çünki o, bu sözleri deyəndə, Qabrielin nə qədər səmimi bir doğmaliqla danışdığını da müşahidə edirdi.

Uzun Həsən razılıqla başını tərpətdi. Qabriel başa düşdü ki, bu onun söhbətinə davam etməsinə işaretdir.

- Mənim hökmdarım, bir vaxt az qala dönyanın o başından bir türk cəngavəri üzü günbatana doğru qoşun çəkib. Qarşısında heç bir qüvvə dayanmayıb. Onun qüvvəsi o qədər çox və nehayətsiz olub ki, Avropanın ən qüdrətli dövlətlərinin orduları elə ilk toqquşmadaca darmadığın ediliblər. Avropanın adlı-sanlı sərkərdələri o qüdrətli türk başçısı ilə təkbətək döyüşdə bir-birinin arxasında başları itiriblər. Həmin sərkərdə Avropanı diz çökdürmüştü. İndi də Avropanın canında bir türk qorxusu var.

Uzun Həsən bir zaman sarayda ona elm öyrədən ustadlarından belə bir türk sərkərdəsinin olduğunu eşitmışdı. Amma həmin sərkərdənin taleyinin necə olduğu onun yadında qalmamışdı. Əli ilə alını oyuşdurdu. Dodaqaltı bir neçə dəfə «At... At... At... At...» - dedi.

taniyan bir məsləhətçi yoxdursa, çətin o ətrafinda hörülən hiylə torundan çıxa bilsin.

Uzun Həsənin xəyalından keçdi ki, necə yaxşı olardı dil bir, din bir, kök bir olan Osmanlılarla arasındaki soyuqluğun götürmək, artıq açıq-aşkar görünməkdə olan və qatı düşmənciliyə yetmiş münasibətləri tənzimləmək, bu dünya işlərini bir yolu qoymaq mümkün olaydı.

Heyhat... qarşida hər kəsin yaşayacağı özünün taleyi dayanırdı. Taleyi idarə etmək isə Uzun Həsənin düşüncəsinə görə tək Allahın işi deyildi, həm də bu idarə edən qüvvə insanın öz əməlidir.

İnsan haqqı yolunda nə qədər sabit-qədəm olsa, taleyi də onun üzünə daha çox gülər.

...Bayırda qəfil külək qopdu. Hər yan toz-torpağa büründü. Külək elə dəhşətlə əsirdi ki, sanki köklü ağacları da bir anda qoparıb, harasa göyün dərinliklərinə aparaqcaqdı. Amma Uzun Həsən nə küləkdən, nə də bu küləyin qopardığı tufandan qorxacaq halda deyildi. O, belə bir qəti inamda idi ki, uca Tanrı öz haqqını qoruyanlarının tərəfində olar. Axi o, kimsəyə mühəribə elan eləməyib, kimse ilə bir savaş planı qurmayıb. Özünün doğma oğlu üstüne yağı kimi gəlir; yağı kəsilmış adamların fitvası ilə...

(Davamı var)